

HİZER MORRIS

Üç  
BACI

İngiliscədən tərcümə:  
Sevil Gültən



qanun nəşriyyatı

HEATHER MORRIS

Three  
SISTERS

Bu bütün çətinliklərə baxmayaraq, dəhşətli aclığa, qəddar rəftara dözərək nasist Almaniyasının ən qorxunc ad çıxarmış ölüm düşərgəsindən salamat çıxan slovakıyalı üç bacının gerçək həyat hekayəsinə əsaslanan, sevgi və yaşamaq istəyindən bəhs edən ürəkdağlayan romandır. Ən ağır anlarda belə insanı yaşadan ümiddir. Müttəfiqlər yaxınlaşırdı, müharibə bitmək üzrə idi. Amma bacıların qarşısında yeni maneələr meydana çıxırdı. Nasistlər məhkumlara aid bütün dəlil-sübutları məhv etməyə çalışırdılar. Bu cəhənnəm yuvasından qaçmağa müvəffəq olan Meller bacıları günlərlə meşədə gizlənməyi bacarmışdılar.

Əsl həyat mübarizəsi də elə buradan başlayırdı. Onlar, nəhayət, İsrailə gəldilər. Lakin sakit həyat sürmək və xoşbəxt olmaq üçün keçmişləri barədə həqiqətlərlə və bir-birindən gizlədikləri sirlərlə üz-üzə qalmağa məcbur oldular...

**Sibi, ruhun şad olsun! Maqda, Livi, ömrünüz uzun olsun!**

*Tarixin qaranlıq mərhələsində belə həyatda qalmaq üçün  
ümidinizi itirmədiniz. Sevimli ailənizlə yeni ölkədə özünüza  
həyat qurdunuz, bununla da həyatı bizə sevdirdiniz.  
Bütün bunlara görə sizə çox minnətdarıq!*

**Ruhunuz şad olsun, Mişka, İshaq, Ziqqi!**

*Sağ qalmaq üçün sizin öz həyat hekayələriniz var.  
Həmişə ümidlə yaşadınız, ailə üzvlərinizi itirsəniz də, daim  
cəsarətli oldunuz. Siz üç misilsiz qadının sevgisini qazanıb gözəl ailə  
qurdunuz. Buna görə sizə minnətdarıq!*

**Karol (Kari), Cozef (Yosi), Çaya, Cudit (Ditti),  
Oded (Odi), Dorrit!**

*Siz valideynlərinizin həyat hekayələrini  
dinləyə-dinləyə böyüdünüz. Onlardan eşitdiklərinizi başqalarına da  
danışdınız ki, o dəhşətləri heç kim UNUTMASIN!*

*Randi, Ronit, Pam, Yosi, Cozef*

*İşay, Amiad, Hagit-Noa, Anat-Ayala, Amir*

*Ariela-Daniel, Rut, Boaz-Li-Or, Nogah,*

*Pnina, Galil, Eli, Hagar, Dean, Manor, Alon, Yasmin,*

*Şira, Tamar-Karmel, Albi-Maayan-Doron, Ofir,*

*Maor-Rafael, İlan-Romi*

**VƏ BUNDAN SONRA DA DÜNYAYA  
GƏLƏCƏK NƏSİLLƏR**



I HISSƏ  
VƏD

